

Nəzmin CƏFƏROVA
Azərbaycan Milli Elmlər Akademiyası,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
nazminjafarova@gmail.com

ŞUŞADA CABBAR QARYAĞDIOĞLUNUN EV MUZEYİNİN YARADILMASI PERSPEKTİVLƏRİ

ПЕРСПЕКТИВЫ СОЗДАНИЯ ДОМА-МУЗЕЯ ДЖАББАРА ГАРЬЯГДЫОГЛЫ В ШУШЕ

PROSPECTS OF CREATING OF THE HOUSE-MUSEUM OF JABBAR QARYAGDIOGLU IN SHUSHI

Xülasə: Məqalədə dövlət başçısı İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşanın respublikanın mədəni həyatindakı xüsuslu yerindən səhəbat açılır və burada yaradılacaq yeni muzeylər sırasında musiqi profilli muzeylərin əhəmiyyətindən bəhs edilir. Mədəni turizmin, xüsusilə də musiqi turizminin inkişafında əhəmiyyətli rol oynaya biləcək Cabbar Qaryagdiogunun Ev Muzeinin yaradılması perspektivlərindən danışan müəllif sözügedən muzeyin ekspozisiyasının gələcəkdə istifadə oluna biləcək ilkin konsepsiyasını təqdim edir.

Açar sözlər: mədəniyyət, musiqi, turizm, Şuşa, Cabbar Qaryagdioglu.

Abstract: The article tells about the special place of the city of Shusha, which was declared by the head of state Ilham Aliyev as the cultural capital of Azerbaijan, in the cultural life of the republic, as well as the importance of creating new music museums here. Speaking about the prospects of creating the House-Museum of Jabbar Qaryagdioglu, which will take an important place in the development of cultural and especially musical tourism, the author presents the primary concept of the exposition of the said museum, which can be used in the future.

Keywords: culture, music, tourism, Shusha, Jabbar Qaryagdioglu.

Резюме: В статье повествуется об особом месте города Шуша, который был объявлен главой государства Ильхамом Алиевым культурной столицей Азербайджана, в культурной жизни республики, а также о необходимости создания здесь новых музыкальных музеев. Го-

врая о перспективах создания Дома-музея Джаббара Гарьягдыоглы, который займет важное место в развитии культурного и в особенности музыкального туризма, автор представляет первичную концепцию экспозиции указанного музея, которая может быть использована в будущем.

Ключевые слова: культура, музыка, туризм, Шуша, Джаббар Гарьягдыоглы.

Kim oxuya bilmirsə o, şüsxət deyil
Sergey Yesenin [10, s. 3]

2020-ci ilin payızında Azərbaycanın gözəl guşələrindən biri – Qara-bağ işğaldən azad edilib. Regionda lazımi infrastrukturun yaradılması ilə yanaşı mədəni və arxeoloji irlərin, zərər çəkmiş və dağdırılmış abidələrin, muzeylərin, kitabxanaların və digər mədəniyyət ocaqlarının bərpası işinə başlanılıb. Bütün bu məkanların bərpası ilə yanaşı, bölgədə müasir tələblərə uyğun yeni muzeylər və digər mədəniyyət mühəssisələri yaradılacaq. Müharibədən sonrakı vəziyyəti, bir sıra ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyini nəzərə alaraq bizim bəhədəsim var: Ermənistən tərəfinin yaydığı stereotipləri, təhrifləri, yalanları ifşa edərək doğru məlumatları beynaxalq ictimaiyyətə, geniş kütüslərə çatdırmaq. Muzeylər bu işdə əvvəzsiz rol oynayır.

Dünyada mədəni turizmin sırtlə inkişaf etdiyi bir dövrdə muzeylərin inkişaf etdirilməsi və müasir tələblərə uyğun yeni muzeylərin yaradılması xüsuslu ənəmə daşıyır. Mədəni turizmin perspektivlərindən bəhs edərək mütəxəssislər onun ölkə və bütünvlükə regionun ictimai və iqtisadi inkişafı üçün əhəmiyyətini vurğulayırlar. Bu növ turizm vergi gölərlərinin artırılması, vətəndaşların rifahı və sağlığının yaxşılaşdırılması, kiçik xalqların mədəniyyətinin dirçəldilməsi, ətraf mühitin qorunması və s., habelə məşşəlliğin təmin olunması, əhalinin hayat şəraiti yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının satışı üçün bazarın genişləndirilməsi, regionda mədəni asudə vaxtin təşkili, xalqların intellektual potensialının yüksəldilməsi və s. bu kimi imkanlar yaradır [11, s. 97].

Fikrimə, yeni yaradılacaq muzeylər sırasında Qarabağın bir neçə şəhərinin tarixi muzeyləri də yer almmalıdır. Əlbəttə ki, ilk növbədə Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının mərkəzlərindən biri olan Şuşa şəhərinin tarixi muzeyi yaradılmalıdır. Sözlügedən muzeyin konsepsiyası hazırlanaraq elmi jurnalda təqdim edilib və bir neçə kütüvli informasiya vasitəsində nəşr olunub, müəlliflik hüququna malikdir. Yaradılacaq muzeyin bölmələrində şəhərin salınma tarixindən başlayaraq bütün mühüm tarixi hadisələr, Şuşanın arxeoloji və memarlıq irları, təsviri incəsənət, ədəbi məclislər,

elm və təhsil, ədəbiyyatın inkişafı, Şuşa xalçaçılığı, "Qafqazın konservatoriyası"nın Azərbaycanın və bütövlükə dünya musiqi tarixinə verdiyi töhfələr dair materiallar və s. nümayiş etdirilməlidir.

Bir məqamı xüsusi qeyd etmək lazımdır: 44-günlük Vətən müharibəsi dövründə işgalçı ölkənin vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə çoxsaylı mübahisələr, müzakirələr aparılıb. Məlumdur ki, əzəldən azərbaycanlıların six yaşadığı şəhərlərdən biri olmasına baxmayaraq Şuşa ermənilər tərəfindən də bir növ sakral dəyər kəsb edən məkandır. Hətta İnternet vasitəsilə rus dilində «Город Шуша» ("Şuşa şəhəri") yazış axtarış verəkən məlumatların arasında mütləq şəhərimizin erməni dilində adı və yaranmasının ermənilər tərəfindən yayılan versiyası da qarşımıza çıxır. Sözlgedən müzakirələr zamanı Ermənistən tərəfina bir sual verməklə mübahisələrə son qoymaq olardı, elə indi də olur: "Zəhmət olmasa, Şuşa şəhərində doğulan məşhur erməni əsilli şairlərin, bəstəkarların, memarların və s. adalarını sadalayı". Yəni, bütün yayılan versiya və təhriflər baxmayaraq bir danılmaz fakt mövcuddur: Şuşa şəhəri heç bir vaxt ermənilərin six yaşadıqları məkan olmayıb. Əks təqdirdə bu sual qonşularımızı bu qədər çətinə salmazdı. Axi niyə Mir Möhsün Nəvvabdan Üzeyir Hacıbəyliyədək, Xurşidbanu Natəvandan Süleyman Ələsgərovadək, Cabbar Qaryagdıcıgladan Xan Şuşinskiyədək onlarla elm və mədəniyyət xadimlərinin əksəriyyəti azərbaycanlıdır? Sual ritorikdir... [2, s. 7]

Sadalanan məqamları nəzərə alaraq Şuşa şəhərinin tarixi muzeyinin yaradılmasını prioritet məsələ hesab edirik. Bütün layihələrimizdə olduğu kimi bu muzeyi də müasir standartlara uyğun yaratmağı mütləq sıyrıq. Bir daha qeyd etmək yerinə dülər ki, XXI əsrə XIX əsrin klassik muzeylərinə bənzər məkanlar yaratmaq olmaz. Lakin texnoloji nailiyətlərə və dinamiklik prinsipinə asaslanan muzeylərdə mütləq şəkildə Azərbaycan və ümumiyyətdə Şərqi koloriti öz əksini tapmalıdır. Muzeylərin fəaliyyətində multimedia texnologiyalarından istifadə həm dinamik və interaktiv program və sərgilərin istər respublikamızın bölgələrində, istər də ölkənin hündüdələrindən kənarda nümayişinə geniş imkanlar yaradacaq, həmçinin də virtual muzeyin tez bir zamanda ərsəyə gəlməsində əhəmiyyətli rol oynayacaq. Dünyada belə bir təcrübə də mövcuddur: öncədən virtual muzey yaradılır, müvafiq məkan ərsəyə gələndən sonra isə anənəvi muzey təşkil olunur. Hər iki halda multimedia texnologiyalarının tətbiqi labüddür [1, s. 8].

Bu zaman bir müthüm məsələyə diqqət yetirmək lazımdır. Tədqiqatçılar muzey işində yeni, o cümlədən rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyini qeyd edərək vurğulayırlar ki, həmin texnologiyalar muzey əşyalarından üstün olmamalıdır. Yeni texnologiyalar əşa və ya abidənin dərk edilməsi və hərtərəfli öyrənilməsinə təkan verməlidir. Lakin bu vasitələrin muzey əşyalarını əvəz etməsi yolverilməzdür: "Mədəni dəyərlərin və tarixi ərsin-

qorunub saxlanılması, ümumbaşəri manəvi idealların formallaşdırılması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi prinsiplərini özündə cəhiva edən muzeylərin çoxsaylı və müxtəlif özünlüsfadə əşyaları mövcuddur. İctimai yaddaş və simalar saxlanıcı, məbəd və forum, məktəb və universitet, elmi-tədqiqat institutu və istehsalat emalatxanası, kitabxana və arxiv, teatr və klub, mədəniyyət abidəsi və nəhayət müəssisə – bütün bunların qarşılıqlı əlaqəsi, bir-birini tamamlaması və kompleks şəkildə fəaliyyətinə müzey deyilir. Əcdadların tacribəsini gələcək nəsillərə ötürən, fəaliyyətini quruculuğa, cəmiyyətlərin təkmilləşməsinə yönəldən, maarifçilik missiyasını yerinə yetirərkən başçılıyətin tarixi sürülməni formallaşdırıran muzeylər hər bir sosial-siyasi paradiqmada, hər hansı qlobal prosesdə öz fərdliliyini tapmalı, ictimai yaddaşı qoruyub saxlamalı və maarifçilik missiyasını yerinə yetirməlidir. Bu məsələ muzey kadrlarının yetişdirilməsində əsas amil olacaqsa biz muzeyi sosial institut kimi qoruyub saxlaya biləcəyik. Əks halda, yəni müasir qlobal çağırışların ümumi axarına düşülmədən qoşulsaq muzey anlayışını itirək yalnız xidmət göstərən quruma çevrilə bilərik" [8, s. 256].

Muzeystunas alımların fikrincə, muzeylərin maarifçilik fəaliyyətinə və muzey pedaqogikasının inkişafına maraşın artırdığı dövrdə real muzey məkanında aylanca və rekreasiya texnologiyalarından daha geniş istifadə edilir: "Dünya turizm sonayesinin sürətli inkişafı muzey resurslarının əsas tətbiq istiqamətlərini müəyyən edib. Turizm fəaliyyəti çərçivəsində muzey çox vaxt ekskursiya programının bir hissəsi kimi çıxış edir ki, belə olan halda da zaman məhdudiyyəti yaranır. Mütaxəssisler muzeylər tərəfindən aparılan maarifçilik işinin beş əsas istiqamətini³ qeyd edir. Turizm sahəsində bu istiqamətlərin ikisi daha sürətli inkişaf edir: məlumatlandırma və istirahət" [9, s. 105].

Mədəni turizm bir növü də musiqi turizmidir. Dünyanın müxtəlif yerlərində bu növ turizmin inkişafına təkan verən musiqi festivalları, konsertlər və s. təşkil olunur. Azərbaycanda da bu sahədə bir sıra Beynəlxalq tədbirlər ölkəyə turistləri cəlb edir. Qəbələ Musiqi Festivalı, "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı, "İpək yolu" Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı və digərləri bu qəbilədən olan tədbirlərdəndir [6]. Tədbirlər qatılan turistlər təbii ki, gəldikləri məkanların muzeyləri, görməli yerlərile maraqlanır, mədəniyyət ocaqlarını ziyarət edirlər.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqisi-nin tarixi və nəzəriyyəsi şöbəsinin müdürü, Əməkdar incəsənət və elm xadimi, akademik Zemfira Səfərovanın qeyd etdiyi kimi, "dünyada bir neçə şə-

³ Muzey pedaqogikasının beş əsas istiqaməti: məlumatlandırma, təlim, ənsliyət, yaradıcılığa olan tələbatın ödənilməsi və rekreasiya (istirahət).

har var ki, müsiqisi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir” [7].

Akademikin “Qafqazın konservatoriyasının” 270 illiyinə həsr etdiyi “Şuşa Azərbaycan müsiqisinin qalasıdır” («Шуша — цитадель азербайджанской музыки») adlı kitabında vurgulanır ki, “Mir Möhsün Nəvvab, Xərrat Qulu, Hacı Hüsnü, Sadıqcan, Məşədi İslə, Əbdülbağı Zülalov (Bülbülcən), Cabbar Qaryagdieu, Keçəcioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfü Adıgozəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl müsiqisi və ifaçıların, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Sultan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Vasif Adıgozəlov kimi tanınmış bəstəkarlarımızın, dünaya şöhrəti müğənni Rəşid Behbudovun və digərlərinin vətəni olan Şuşa haqlı olaraq Azərbaycan müsiqisinin beşiyi sayılır” [10, s. 3].

Məhz buna görə də Şuşada vaxtilə bir sıra müsiqi profilli muzeylər yaradılıb. Hazırda bu muzeylərin də bərpası və dirçəldiləməsinə dair işlər start verilib. Məlumdur ki, yaxın gələcəkdə burada digər tədbirlərlə yanaşı beynəlxalq müsiqi festivallarının keçirilməsi planlaşdırılır. Bunu nəzərə alaraq mövcud olmuş müsiqi profilli muzeylərin bərpası və yeni muzeylərin təşkili böyük aktuallıq kəsb edir. Düşüñürük ki, Şuşada müsiqi irlsinə aid muzeylərin təşkili zamanı müxtəlif mənbə və naşrlorla yanaşı yuxarıda qeyd etdiyimiz elmi əsərdə təqdim olunan materiallar da geniş istifadə edilməlidir.

Şuşada yaradılmasını çox arzuladığımız görkəmli ustad-xanəndə, geniş səs diapazonunun sahibi, Azərbaycan muğam əslubunun yaradıcısı, cari ildə 160-illiyi qeyd edilən Cabbar Qaryagdieuunun Ev Müzeyində xanəndənin həyat və çoxşəhəri yaradıcılığının bütün mərhələləri eks olunmalıdır. Təbii ki, bu muzeydə də stend və vitrinlərlə yanaşı foto, fono və video materiallarının nümayiş üçün müxtəlif multimedia vəsitişləri qurulmalı, 3 D marketlər yer almış, hologramlı ekranlar və s. yerləşdirilməlidir.

Tarixilik principinə uyğun olaraq ekspozisiyada ilk öncə o dövrə Şuşanın ümumi mədəni və xüsusiyyətli müsiqi həyatının panoraması təqdim edilməlidir. XIX əsrden yaranmağa başlayan və Azərbaycan muğam sənətinin inkişafında aparıcı rol oynayan müsiqi məclislərinin fəaliyyəti (Şamaxıda – Mahmud ağa Əhməd ağa oğlu, Şuşada – Xərrat Qulu Məhəmmədoğlu, Mir Möhsün Nəvvab, Hacı Hüsnü, Xursidbanu Natəvan, Bakıda – Məşədi Məlik Mansurov və s.), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov və digər məhşur tar ifaçılarının mülliimi olan görkəmli tar ifaçıları Sadiqcanın, tanınmış xanəndələrin yaradıcılığı – bölmədə bütün bu məsələlər öz əksini tapmalıdır.

“Şuşa Azərbaycan müsiqisinin qalasıdır” əsərində çoxsaylı xatirələr yer alır, Qaryagdieuunun həmkarlarının yaradıcılığı, XIX ərin sonlarında Əbdürəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Şuşada təşkil olunan teatr tamaşaları və Azərbaycanda teatr sənətinin gələcək inkişafı, Şuşada, Bakıda və digər şəhərlərdə Haqverdiyevin rəhbərliyilə keçirilən “Şərq konsertləri” və “Şərq axşamları”, XX ərin əvvəllərində Azərbaycan xanəndələrinin səs-lərinin qramofon vallarına yazılması barədə ətraflı bəhs edilir, Şuşa və bütövlükə Qarabağın o dövrdəki mədəni hayatının dolğun mənzərsi təqdim olunur: “XIX ərin ikinci yarısında bütövlükə Qarabağda, xüsusilə Şuşada xanəndə və sazenda sənəti olduqca inkişaf etmişdi. Azərbaycanın digər şəhərlərində müqayisədə Şuşada daha çox müsiqisi, ifaçı, xanəndə və tar ifaçıları vardı. O dövrün Şuşası müsiqimizin beşiyi və markəzi olaraq Azərbaycan müsiqisinin inkişafına təkan verdi” [10, s. 145].

Muzeyin bölmələrində Cabbar Qaryagdieuunun Şuşada ilk çıxışları, o dövrün görkəmli xanəndələri tərəfindən qəbul olunması, el arasında tanınib sevilməsi, qardaşları ilə birlikdə dini məclislərdə çıxışları, habelə teatr quruşlarında iştirakı, Şuşada, daha sonra isə Bakıda təşkil olunan “Şərq konsertləri”ndə çıxışları və s. haqqında materiallar sərgilənməli, multimedia resursları vəsitsəsile müvafiq ekskursiya proqramlarına uyğun müxtəlif kompozisiyalar təqdim olunmalıdır. Xüsusiylə qeyd etmək lazımdır ki, Cabbar Qaryagdieu həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri olub: “1897-ci ildə Əbdürəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanın “Məcnun Leylinin qəbri üstündə” müsiqili səhnəciyində Cabbar Qaryagdieu yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk aktyoru oldu. Sonralar Üzeyir Hacıbəyli Şərqiñ ilk operası barədə yazdı: “*«Leyli və Məcnun»* operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayıaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşında ikən Şuşa şəhərinin müsiqi həvəskarları tərəfindən tamaşaşa qoyulan *“Məcnun Leylinin qəbri üstündə”* müsiqili facisiini görərən oyanmışdım”. 1911-ci ildə isə Cabbar Qaryagdieu Bakıda “Nikitin qardaşlarının teatrı”nda “Fərhad və Şirin” operasının ilk tamaşasında Fərhad rolunu ifa edir” [5, s. 7].

XX ərin əvvəllərində Cabbar Qaryagdieu tarzən Mirzə Fərəc Rzaoglu və kamança ifaçısı Dəmirçi Qulu ilə müğam üçlüyü, az sonra isə tarzən Qurban Pirimov və kamança ifaçısı Saşa Oqanezəvili ilə ikinci müğam üçlüyü yaradaraq nəinki Azərbaycanda, bütün Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərqi ölkələrində tanınır. Cabbar Qaryagdieu 500-dən artıq xalq mahnısını hafizəsində, yaddında saxlayıb, onlardan 300-dən çoxunu fonovala yazardır. Xanəndənin özünün bəstələdiyi və sözlərini qoşduğu mahnılar çoxdur. Onlardan “İrəvanda xal qalmadı”, “Nə baxırsan yani-yani”, “Bu gələn yara bənzər”, “Qarabağda bir dənəsən”, “Qalada yatmış idim”, “Tiflisin

yolları”, “Bülbüller oxur”, “Yeri, dam üstə yeri”, “Naxçıvanın gədeyindən aşaydım” və s. göstərmək olar. Not savadı olmadığına görə bu yolla o, öz mahnılarını itib-batmadan xilas edib. 1906-ci ildə Riqada özünü ssasını ilk dəfə vala yazardıran məhz Cabbar Qaryagdioglu olub [7]. Muzeydə bu haqda materiallər, həmçinin Azərbaycan xanəndələrinin səs yazıları haqqında məlumatlar yer almışdır.

1906-1915-ci illərdə "Qrammofon", "Sportrekord", "Ekstrafon" səhmdar cəmiyyətləri Şərqi məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazıblar. Onların dəvəti ilə Cabbar Qaryagdioglu özünün üçlüyü ilə – tarzın Qurban Pirimov və kamançاقalan Saşa Oqanezəvili ilə bərabər Moskva, Kiyev və Varsava şəhərlərinə gedərək səsini qrammofon valına yazardı. Bu valların müsiqimizin tarixində çox böyük rolu məlumdur. Bu firmalar qrammofon vallarının kataloquunu da kitabça şəklində çap etdirib. Bu kitabçada vallarda ifa edilən muğam və təsniflərin adları, onların kataloq nömrələri da göstərilib. Kataloquın birinci səhifəsində Qaryagdioglunun şəkinin altında "Məşhur xanəndə Cabbar Qaryagdioglu Şuşalı" yazılıb. Cabbar Qaryagdioglunun təşkil etdiyi üçlük (trio) Şərqdə məşhur idi. Bu üçlüyü Əfrasiyab Bədəlbəyli "əzəmləli orkestr" kimi dəyrənləndirib. Görkəmli rus müsiqisini V.Vinoqradov isə həmin trionun rulunu və bədii əhəmiyyətini birinci dərəcəli Avropa ansambları ilə müqavisa edib [4, s.7].

Akademik Z.Səfərova öz kitabında qeyd edir ki, 2005-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fondu və Birinci ledi Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Qarabağ xanəndələrinin səs disklerindən ibarət albom hazırlanıb. Bu zaman qramofon vallarına yazılan ssəslərin rəqəmsal bərpası həyata keçirilib [10, s. 156]. Təbi ki, bu kimi materiallər yaradılacaq müzein fondu və ekspozisiyinəsində öz ləvəli verini tapmalıdır.

Muzeydə Cabbar Qarayıoğluunun böyük rus opera ifaçısı Fyodor Şalyapin (1900), tanınmış bəstəkar Reynqold Qler (1923-cü ildə R.M.Qlier opera yazmaq üçün Bakıya dəvət edilir. O, xalq dastanı "Aşıq Qərib"indən əsasında "Şah Sənəm" operası üzərində işləməyə başlayanda Cabbar Qarayıoğlu ona böyük yaradıcılıq köməyi göstərib. Qarayıoğluun müsiqisi folklorundan oxuduğu fragmentlər bəstəkar tərəfindən ustalıqla işlənib və "Şah Sənəm" operasında istifadə edilib [7]), xanəndəni dinləyəndən sonra onu "Şərq müsiqisinin peygamberi" [3, s. 49] adlandıran görkəmli şair Sergey Yesenin (1924) ilə görüşlərindən straflı söhbət açılmalıdır.

Digər bölmə Cabbar Qaryagdıcığlunun pedaqoji fəaliyyətinə həsr olunmalıdır. Bu sahəyə kitabında xüsusi yer ayıran Zemfira Səfərova qeyd edir: "O böyük xanəndə məktəbi yaradıb. Onun yetirmələri arasında Seyid Şuşinski, Bülbul, Davud Səfiyarov, Zülfü Adıgozəlov, Xan Şuşinski, Cahangir Talışinskaya, Yəvər Kələntərli, Mütəllim Mütəllimov, habelə Şəkili Ələş-

gər, Malibəyli Həmid, Zabul Qasim, Məcid Behbudov, Seyid Mirbabayevin adlarını çəkmək olar” [10, s. 200]. Bu bölmədə Cabbar Qaryagdiogluun yetirmələrinin yaradıcılığı, xananda haqqında həm tələbələrinin, həm də onuna təmsada olan elm və mədəniyyət xadimlərinin xatirələri, habelə Qaryagdiogluun adının əbədiyyətdən qazanılmışlığı, ona həsr edilən muğam müsabiqələri və s. haqqında materiallar yer almışdır.

Bir bölüm isə Cabbar Qaryagdiogluunun elmi fəaliyyətini əhatə etməlidir. Akademik Qaryagdiogluunun "Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim" adlı əsərindən səhbat açaraq onu "istedadlı folklorşünasın musiqimiz haqqında ciddi və monumental əsəri" adlandırır. Zemfira Səfərova yazar: "Bu əsər müğəm sonatını öyrənənlər üçün nəzardə tutulub. Müğam ifaçıları üçün xüsusi əhəmiyyət kəsb edən əsər onlar üçün əsl dərslikdir. Buna görə də bu əsəri mütləq nəşr etdirmək lazımdır" [10, s. 216]. Muzeydə müvafiq texnologiyalar vasitəsilə bu əlyazmanın görüntülərini təqdim etmək, habelə əsərdə ver alan qəzəl və təsniflərdən nümunələr səsləndirmək verinə düşür.

Yaradılacaq muzeyin bir bölməsi də Cabbar Qaryağdıogluñun ailəsinə həsr olunmalıdır: Bakıdakı evi, həyat yoldaşı, övladları haqqında foto, fono, video materialıllar, qızı Şəhla xanıma yazdığı üç mahnının səs yazıları ("Pambıq mahnısı", "Vur çəkici", "Bəsti") və s.

Bələliklə, Şuşada Cabbar Qaryağdioğlunun Ev Muzeyinin yaradılması həm müsiqi irlimizin önəmlı bir parçasının təbliği, həm mədəni, xüsusilə də müsiqi turizminin inkişafı, həm də regionun iqtisadi dırçoldılmasına yönələn bir töhfə baxımından zəruri və əlvərmişlidir. Avstriyada Müsiqi Evi, Yamaykada Bob Marlinin Muzeyi, Polşada Friderik Şopenin Ev Muzeyi, İngiltərədə Bitlə Grupunun Tarixi Muzeyi, ABŞ-də Rok və Soul Müsiqisi Muzeyi və bir çox digər muzeylər hər il dünənin müxtəlif ölkələrindən minlərlə turistləri özüne cəlb edir. Respublikamızda da müsiqi profilli muzeylər fəaliyyət göstərir: Azərbaycan Müsiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin və Qara Qarayevin ev muzeyləri, Niyazinin, Bülbüllün, Vaqif Mustafazadənin xatirə muzeyləri, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və s. Vaxtilə Şuşada Üzeyir Hacıbəylinin, Bülbüllün, Mir Möhsün Nəvvabın ev muzeyləri fəaliyyət göstərib. Hazırda digər mədəniyyət ocaqları ilə yanaşı bu məkanların da bərpası işinə başlanılıb. Düşünlərlik ki, bu muzeylər sırasında Cabbar Qaryağdioğlunun Ev Muzeyini da yaratmaqla galəcəkdə biz, turistlər üçün müstəqil bir ekskursiya programı hazırlanıla bilərik. Qeyri-neft sektorunun inkişafının dövlətin qarşısında qoymuşdur prioritet vizifəldən olduğunu nəzərə alaraq qeyd etməliyik ki, bu kimin turizm sahələrinin hərtərəfi inkişafı, müvafiq ekskursiya marşrutları və proqramlarının yaradılması Azərbaycanın iqtisadi və mədəni tərəqqisi üçün zəruri və olduqca lazımı məsələdir.

Ədəbiyyat

1. Cəfərova N. Şuşanın tarixini muzeyə çevirək. "Elm" («Наука») qəzeti, 2021, 22 yanvar.
2. Cəfərova N. Tarixi yaddaşımızın şəhəri – Şuşa. "Xalq qəzeti", 2021, 17 yanvar.
3. İsaxanlı İ. Bir daha Yeseninlə Cabbar Qaryagdiogluunun görüşü haqqında. "Xəzər-Xəbər" jurnalı. Bakı, Xəzər universiteti, 2011, № 301. S.48-51.
4. Səfərova Z. Şərq musiqisinin peyğəmbəri. "525-ci qəzet", 2011, 31 mart.
5. Vahid T. Şərq musiqisinin peyğəmbəri. "Mədəniyyət" qəzeti, 2011, 22 aprel.
6. Musiqi festivalları:https://www.azerbaijans.com/content_1746_az.html
7. Səfərova Z. Cabbar Qaryagdioglu yaradıcılığında innovasiya əzəllikləri. <https://525.az/news/166376-cabbar-qaryagdioglu-yaradiciligin-da-innovasiya-ozellikleri-yazi>
8. Решетников Н. Музей и проблемы современности // Музейное дело и туризм как факторы развития российской глубинки: материалы II Всерос. науч.-практ. форума (10–13 сентября 2015 г.) / МБУК «Тотемское музейное объединение» / Под общ. ред. А.А.Чернеги. Тотьма: МБУК «Тотемское музейное объединение», 2015. С. 250-257.
9. Сапанжя О. Туризм в современном музее: философия просвещения, технология развлечения // Вопросы музеологии. 2010. № 3. С. 103–106.
10. Saforova Z. Шуша – цитадель азербайджанской музыки. Баку, «Элм», 2020. 236 с.
11. Старкова И., Доржиева Р., Комарова А. Особенности культурного туризма и его значение в развитии региона // Вестник Бурятского государственного университета. Экономика и менеджмент. Улан-Удэ: Издательство Бурятского государственного университета им. Доржи Банзарова, 2018. Выпуск 4. С. 93-98.





Məqalə yazma qaydaları

Məqalə yazma qaydaları

1. Məqalə müəllisinin adı, soyadı, iş yeri, e-mail adresi yuxarıda sağda "B" kursivlə yazılmalıdır.
2. Məqalənin adı mətnin ortasında üç dildə yazılmalıdır (məqalə ingilis, rus və ya türk dilində yazılışı təqdirdə, onun adı Azərbaycan dilinə tərcümə edilməlidir).
3. Məqalənin üç dildə 50-100 sözdən ibarət xülasəsi (*abstract*) və 5-10 sözdən ibarət açar sözləri (*key words*) olmalıdır (məqalə ingilis, rus və ya türk dilində yazılışı təqdirdə, onun xülasə və açar sözləri Azərbaycan dilinə tərcümə edilməlidir).
4. Məqalə "Times New Roman"-da, 12 şriftlə yazılmalıdır.
5. Mətn Microsoft Word programında (2003/2007) və A4 kağız formatına görə tərtib edilməli, kənar boşluqlar 2,5 x 2,5, alt və üst boşluqlar 1, 5 cm olmalıdır.
 - 6. Paraqraflar: "o" cm aralıqda; sətirarası: "tək" olmalıdır
 - 7. Ədəbiyyat siyahısının tərtibi qaydaları barədə nümunələr:
 - a) *kitab*: Tahirli A. Bütün türklərin tərcüməni. Bakı, 2011, s. 193
 - b) *arxiv*: Azərbaycan Respublikasının Dövlət Arxiv (ARDA), f. 3172, s.1, i. 2, v. 39
 - c) *gazet*: "Azərbaycan" qəzeti, 1997, 9 iyun
 - d) *internet*: [\(27.11.2012\)](http://jurnal.meclis.gov.az/news.php?id=390)
 - 8. Sitat gətirmə qaydaları: ədəbiyyat siyahısındaki ədəbiyyatın sıra sayı, əsərdən gətirilən sitatin sahifəsi göstəriləmelidir. *Nümunə*: [5, s. 23]
 - 9. Məqalə 5-12 səhifə həcmində olmalıdır
 - 10. Məqalələr redaksiyanın aşağıdakı elektron ünvanına (th.jurnal@atmu.edu.az) 4 dildə (Azərbaycan, Türk, İngilis və Rus dillərində) təqdim edilir.

Guidelines for articles

1. The author's name, surname, workplace, e-mail address should be written on right top in bold "**B**".
2. The title of the article should be written in the middle of the text in the three language (if the article is written in English, Russian, and Turkish its title should be translated into the Azerbaijan language)
3. The article should contain a summary of 50-100 words in English (*abstract*), and 5-10 *key words* in three languages (if the article is written in English, Russian, and Turkish its abstract and key words should be translated into the Azerbaijan language).
4. The article should be typed in "Times New Roman", 12 pt.
5. The text should be typed in Microsoft Word program (2003/2007) on standard A4 paper with 2.5 x 2.5 cm margins on right and left sides, 1, 5 cm margins on top and foot.
6. The paragraph space should be "0" cm and line space "1"
7. Guideline samples on reference entries:
 - a) *the book*: Tahirli A. The translator of all Turks. Baku, 2011, p. 193
 - b) *the archive*: The State Archives of the Republic of Azerbaijan (SAAR), f. 3172, s.1, i. 2, v. 39;
 - c) *newspapers*: "Azerbaijan" newspaper, 1997, June 9;
 - d) *internet*: [http://jurnal. meclis .gov. az /news. php?id=390, \(27.11.2012\)](http://jurnal. meclis .gov. az /news. php?id=390, (27.11.2012))
8. Guideline rules for quotation: the number of items in the list of literature and the page of quotation from the works should be indicated.
Example: [5, p. 23]
9. The article should contain of 5-12 pages
10. The articles are presented the following e-mail address of the editorial (th.journal@atmu.edu.az) in 4 languages (Azerbaijan, Turkish, English and Russian)